



© 2020 Seiko Epson Corporation
Printed in XXXXXX

Read This First

The ink for this printer must be handled carefully. Ink may splatter when the ink tank is filled or refilled with ink. If ink gets on your clothes or belongings, it may not come off.

Прочтите это в первую очередь


Чернила для этого принтера требуют осторожного обращения. Чернила могут разбрызгиваться при заправке или дозаправке контейнера для чернил. Если чернила попадут на одежду или вещи, возможно, удалить их не удастся.

Прочитайте перед началом работы

З чорнилом для цього принтера слід поводитися обережно. Чорнило може розлитися під час наповнення чорнильного контейнера або доливання. Якщо чорнило потрапить на одяг або особисті речі, можливо, його не вдасться вивести.

Алдымен төмендегі ақпаратты оқып шығыңыз

Осы принтерге арналған сияны абайлап қолдану қажет. Сия құтысына сияны толтырғанда немесе қайта толтырғанда сия шашырауы мүмкін. Сия киімге немесе басқа бұйымдарыңызға төгіліп кетсе, ол кетпеуі мүмкін.



Additional items may be included depending on the location.

В зависимости от региона в комплект поставки могут входить дополнительные компоненты.

Залежно від регіону в комплект можуть входити додаткові компоненти.

Қосымша элементтер орналасуына байланысты қосылуы мүмкін.

The initial ink bottle will be partly used to charge the print head. This bottle may print fewer pages compared to subsequent ink bottle.

Часть чернил из первой бутылки может использоваться для заправки печатающей головки. Поэтому рабочий ресурс этой бутылки может оказаться несколько ниже по сравнению со следующими бутылками.

Чорнило з флакона, що входить у комплект, частково буде використано для заправлення друкувальної головки. Вмісту цього флакона може бути достатньо для друку меншої кількості сторінок порівняно з наступним флаконом чорнил.

Бастапқы сия бөтелкесі басып шығарғыш басын зарядтау үшін жартылай пайдаланылады. Бұл бөтелке сия бөтелкесін алмастыру үшін бірнеше бетті басып шығаруы мүмкін.

Setting Up the Printer

See this guide or Epson video guides for printer setup instructions. For information on using the printer, see the *User's Guide* on our Web site. Select **Support** to access the manuals.






Инструкции по настройке принтера см. в данном руководстве или видеоруководствах Epson. Информацию об использовании принтера см. в *Руководстве пользователя* на нашем веб-сайте. Для получения доступа к руководствам выберите раздел **Поддержка**.

Інструкції з налаштування принтера див. у цьому посібнику або в довідкових відео Epson. Див. інформацію про користування принтером у *Посібнику користувача* на нашому веб-сайті. Щоб відкрити посібники, виберіть **Підтримка**.

Принтер параметрлерінің нұсқаулықтарын алу үшін осы нұсқауды немесе Epson бейне нұсқауларын қараңыз. Принтерді пайдалану туралы қосымша ақпаратты интернеттегі **Пайдаланушы нұсқаулығы** бөлімінен қараңыз. Нұсқаулықтарға кіру үшін **Қолдау** параметрін таңдаңыз.




<http://epson.sn>






- ❑ Use the ink bottle that came with your printer.
- ❑ Epson cannot guarantee the quality or reliability of non-genuine ink. The use of non-genuine ink may cause damage that is not covered by Epson's warranties.
- ❑ Remove the cap while keeping the ink bottle upright; otherwise ink may leak.
- ❑ Используйте бутылку с чернилами, поставляемую в комплекте с принтером.
- ❑ Epson не может гарантировать качество и надежность неоригинальных чернил. Использование чернил сторонних производителей может привести к повреждениям устройства, которые не подпадают под условия гарантии Epson.
- ❑ Снимите крышку, держа бутылку с чернилами в вертикальном положении. В противном случае чернила могут вытечь.
- ❑ Використовуйте флакон з чорнилом, що постачався в комплекті з принтером.
- ❑ Epson не гарантує якість і надійність неоригінальних чорнил. Використання неоригінального чорнила може завдати шкоди, усунення якої не покриватиметься гарантією Epson.
- ❑ Зніміть кришку, тримаючи флакон із чорнилом у вертикальному положенні, щоб запобігти витіканню чорнила.
- ❑ Принтеріңізбен бірге келген сия бөтелкесін пайдаланыңыз.
- ❑ Epson компаниясы түпнұсқадан басқа сияның сапасы немесе сенімділігіне кепілдік бере алмайды. Түпнұсқалық емес сияны пайдалану Epson кепілдігіңізде қарастырылмаған зиян келтіруі мүмкін.
- ❑ Сия бөтелкесін тік күйде ұстап, сауытты алып тастаңыз, себебі сия ағып кетуі мүмкін.


- 5 Pour all of the ink from the bottle into the printer. Залейте все чернила из бутылки в принтер. Вилейте все чорнило із флакона у принтер. Бөтелкедегі бүкіл сияны принтерге құйыңыз.



- ❑ If the ink does not start flowing into the tank, remove the ink bottle and try reinserting it.
- ❑ Do not leave the ink bottle inserted; otherwise the bottle may be damaged or ink may leak.
- ❑ Если чернила не заливаются в контейнер, извлеките бутылку с чернилами и попробуйте вставить ее еще раз.
- ❑ Не забудьте извлечь бутылку. В противном случае она может повредиться или чернила могут вытечь.
- ❑ Якщо чорнило не почало виливатися в картридж, вийміть флакон із чорнилом і вставте його повторно.
- ❑ Не залишайте флакон із чорнилом вставленим, щоб не пошкодити його й уникнути витікання.
- ❑ Сия құтыға аға бастамаса, сия бөтелкесін алып тастап, қайта салып көріңіз.
- ❑ Сия бөтелкесін салынған күйде қалдырмаңыз, кері жағдайда бөтелке зақымдалуы немесе сия ағуы мүмкін.



- 10 Select a language, date and time. Выберите язык, дату и время. Виберіть мову, дату та час. Тілді, елді және уақытты таңдаңыз.



When the message of seeing *Start Here* is displayed, press **OK** for **5 seconds**.

При появленні повідомлення *Установка* натисніть і утримуйте кнопку **OK** в течение **5 секунд**.

Якщо відображається повідомлення про те, що потрібно переглянути розділ *Встановлення*, натисніть та утримуйте кнопку **OK** протягом **5 секунд**.


Осы жерден бастаңыз хабары көрсетілгенде, **OK** түймесін **5 секунд** басыңыз.

12 Follow the on-screen instructions, and then tap **Start** to start charging ink. Charging ink takes about 9 minutes.

Следуйте инструкциям на экране, а затем нажмите **Пуск**, чтобы начать заправку чернил. Заправка чернил занимает примерно 9 минут.

Дотримуйтеся вказівок на екрані, після чого торкніться **Запуск**, щоб почати заправлення чорнилом. Заправлення чорнилом триває близько 9 хвилин.


Екрандық нұсқауларды орындаңыз, содан соң сия толтыруды бастау үшін **Бастау** түймесін түртіңіз. Сия толтыру шамамен 9 минут алады.



13 Load paper in the paper cassette with the printable side facing down. Загружайте бумагу в кассету для бумаги стороной для печати вниз.

Завантажте папір у касету стороною для друку вниз.

Қағазды қағаз кассетасына басып шығарылатын бетін төмен қаратып жүктеңіз.



(a) Do not load paper above the ▲ arrow mark inside the edge guide.

(a) Не загружайте бумагу выше значка стрелки ▲ на боковой направляющей.

(a) Не завантажуйте папір вище мітки зі стрілкою ▲ всередині напрямної.

(a) Жиек бағыттағышының ішіндегі ▲ көрсеткі белгісінен жоғары қағаз жүктемеңіз.

14 Set the paper size and type for the paper cassette. You can change these settings later.

Задайте размер и тип бумаги для кассеты. Эти параметры можно будет изменить позже.

Установіть розмір і тип паперу для касети з папером. Згодом ці налаштування можна буде змінити.

Қағаз кассетасы үшін қағаз өлшемі мен түрін орнатыңыз. Бұл параметрлерді кейінірек өзгертуге болады.

15 Visit the website or use the CD supplied for Windows users to install software and configure the network. When this is complete, the printer is ready for use.

Чтобы установить программное обеспечение и настроить сеть, следуйте инструкциям на нашем веб-сайте или используйте входящий в комплект компакт-диск для Windows. После этого принтер будет готов к работе.

Відвідайте веб-сайт або скористайтеся компакт-диск для користувачів Windows, що входить до комплекту постачання, щоб установити програмне забезпечення та налаштувати мережу. Після завершення принтер буде готовий до роботи.

Бағдарламалық құралды орнатып, желіні конфигурациялау үшін веб-сайтқа кіріңіз немесе Windows пайдаланушылары үшін берілген CD дискісін пайдаланыңыз. Бұл аяқталғанда, принтер пайдалануға дайын болады.


<http://epson.sn>

Guide to LCD screen

ET-M16680 Series / M15180 Series:



ET-M16600 Series / M15140 Series:



Displays the home screen. You can select other menus such as scan or printer settings.

Only for ET-M16600 Series / M15140 Series: The copy menu is displayed when you turn on the printer or when it returns from sleep mode.

Открывает главный экран. На нем можно выбрать другие меню, такие как настройки сканера или принтера.

Только для серий ET-M16600 / M15140: меню копирования отображается, когда принтер включается и когда выходит из спящего режима.

Відображення головного екрана. Можна вибрати інші меню, як-от налаштування сканування або принтера.

Тільки для серії ET-M16600 / серії M15140: При вмиканні принтера або поверненні з режиму сну відображається меню копіювання.

Негізгі бет экранын көрсетеді. Сканерлеу немесе принтер параметрлері сияқты басқа мәзірлерді таңдауға болады.

ET-M16600 Series / M15140 Series өнімдеріне ғана арналған: Принтерді қосқанда немесе ол ұйқы режимінен оралғанда көшіру мәзірі көрсетіледі.



Displays the **Help** screen. This feature provides step by step and animation instructions for most issues such as adjusting print quality and loading paper.

Открывает экран **справки**. На нем предоставляются пошаговые инструкции и анимации по выполнению большинства операций, таких как настройка качества печати и загрузка бумаги.


Відображення екрана **Довідки**. Ця функція дає можливість відобразити покрокові анімовані інструкції для більшості завдань, наприклад, налаштування якості друку та завантаження паперу.

Анықтама экранын көрсетеді. Бұл мүмкіндікте басып шығару сапасын реттеу және қағаз салу сияқты кең таралған ақаулардың қадамдық және анимациялық нұсқаулары беріледі.


Transporting




1




2



3



4



Maschinenlärmformations-Verordnung 3. GPSGV: Der höchste Schalldruckpegel beträgt 70 dB(A) oder weniger gemäß EN ISO 7779.

Das Gerät ist nicht für die Benutzung im unmittelbaren Gesichtsfeld am Bildschirmarbeitsplatz vorgesehen. Um störende Reflexionen am Bildschirmarbeitsplatz zu vermeiden, darf dieses Produkt nicht im unmittelbaren Gesichtsfeld platziert werden.

Для пользователей из России

Срок службы: 5 лет.

Türkiye'deki kullanıcılar için

- AEEE Yönetmeliğine Uygundur.
- Ürünün Sanayi ve Ticaret Bakanlığınca tespit ve ilan edilen kullanma ömrü 5 yıldır.
- Tüketicilerin şikayet ve itirazları konusundaki başvuruları tüketici mahkemelerine ve tüketici hakem heyetlerine yapılabilir.

Üretici: SEIKO EPSON CORPORATION
Adres: 3-5, Owa 3-chome, Suwa-shi, Nagano-ken 392-8502 Japan
Tel: 81-266-52-3131
Web: <http://www.epson.com/>

Windows® is a registered trademark of Microsoft Corporation.

The contents of this manual and the specifications of this product are subject to change without notice.



AZ Buradan Başlat **TK** Şu yerden başla
BE Пачаць адсюль **UZ** Ishni boshlash qo'llanmasi

Əvvəlcə bunu oxuyun

Bu printer üçün mürəkkəb ehtiyatla istifadə edilməlidir. Mürəkkəb kartrıç dolu ikən və ya mürəkkəblə doldurularkən mürəkkəb sıçraya bilər. Əgər mürəkkəb paltarlarınıza və ya əşyalarınıza dağılıbsa, onun ləkəsi çıxmağa bilər.

Спачатку прачытайце гэта


З чарнілам для гэтага прынтара трэба працаваць асцярожна. Чарніла можа распыркацца пры запраўцы картрыджа. Калі чарніла трапіць на ваша адзенне або рэчы, магчыма, вы не зможаце яго адмыць.

İlki bilen şuny okaň

Bu printeriň suýasyny seresaply götərmeli. Suýa gutusyna suýa guýulýarka, suýanyň pürkülmegi mümkin. Egin-eşiğiňize ýa-da goşlaryňyza suýa degse, ony aýrýp bolmazlygy mümkin.

Eng avval buni o'qib chiqing

Bu printer uchun siyoh bilan ehtiyotlik bilan ishlash lozim. Siyoh idishi siyoh bilan to'ldirilganda yoki qayta to'ldirilganda siyoh sachrab ketishi mumkin. Agar kiyimlaringizga yoki buyumlaringizga siyoh tegsa, ketmasligi mumkin.



Məkəndan asılı olaraq, əlavə elementlər də daxil ola bilər.

У залежнасці ад месцазнаходжання могуць быць уключаны дадатковыя элементы.

Sebite baglylykda, goşmaça zatlaryň goşulmagy mümkin.

Qadoqda hududga qarab qo'shimcha elementlar bo'lishi mumkin.

İlk mürəkkəb şüşəsi çap başlığını doldurmaq üçün qismən istifadə olunacaq. Bu şüşələr sonrakı mürəkkəb şüşəsi ilə müqayisədə daha az səhifə çap edə bilər.

Печатковая бутэлечка з чарнілам будзе часткова выкарыстана для запраўкі друкавальнай галоўкі. З дапамогай гэтай бутэлечкі, магчыма, будзе надрукавана менш старонак у параўнанні з наступнай бутэлечкай з чарнілам.

Çap ediş golowkasyna suýa goýbermek üçin, başlangyç suýa çüýşejigi kem-käsleýin ulanylýar. Ol çüýşejigiň soňraky suýa çüýşejigine garanyňda birneme azrak sahura çap etmekligi mümkindir.

Birlamchi siyoh idishi qisman chop qilish kallagiga siyoh quyish uchun ishlatiladi. Bu idishda keyin o'rnatiladigan siyoh idishlariga nisbatan kamroq siyoh bo'lishi mumkin.

Setting Up the Printer

Printerin quraşdırılması talimatları üçün bu təlimata və ya Epson video təlimatlarına baxın. Printerin istifadəsi ilə bağlı məlumat üçün veb-saytımızda **İstifadəçi üçün təlimat**a baxın. Kitabçalara daxil olmaq üçün **Dəstək** seçin.






Звярніцеся да гэтага кіраўніцтва або відэакіраўніцтва Epson за інструкцыяй на наладжванні прынтара. Для атрымання інфармацыі пра выкарыстанне прынтара гл. *Інструкцыя карыстальніка* на нашым вэб-сайце. Для атрымання доступу да кіраўніцтваў выберыце **Падтрымка**.

Printeriň sazlaw görkezmeleri üçin, şu gollanma ýa-da Epson-üň wideo gollanmalarına serediň. Printeri ulanmak barada maglumat üçin, websaýtymyzdaky *Ulanýjy gollanmasyna* serediň. Gollanmalara girmek üçin, **Goldaw** saýlaň.

Printerni sozlash ko'rsatmalari uchun ushbu yo'riqnoma yoki Epson video yo'riqnomalari bilan tanishing. Printerdan foydalanish bo'yicha ma'lumotlar olish uchun veb-saytimizdagi *Foydalanuvchi qo'llanmasi*ga qarang. Qo'llanmalarga kirish uchun **Qo'llab-quvvatlash**'ni tanlang.




<http://epson.sn>






- ❑ **Printerinizlə birgə gətirilmiş mürəkkəb şüşəsindən istifadə edin.**
- ❑ **Epson orijinal olmayan mürəkkəbin keyfiyyət və etibarlılığına təminat vermir. Saxta mürəkkəbin istifadəsi Epson zəmanətlərinin təmin etmədiyi zədəyə səbəb ola bilər.**
- ❑ **Qapağı mürəkkəb şüşəsini dik saxlayaraq çıxarın; əks halda mürəkkəb sızma bilər.**
- ❑ Выкарыстоўвайце бутэлечку з чарнілам, якая ўваходзіць у камплект пастаўкі прынтара.
- ❑ Epson не гарантуе якасці і надзейнасці неарыгінальнага чарніла. Выкарыстанне неарыгінальнага чарніла можа прывесці да пашкоджанняў, на якія не распаўсюджваецца дзеянне гарантыі Epson.
- ❑ Зніміце вечка, трымаючы бутэлечку ў вертыкальным становішчы, інакш чарніла можа працячы.
- ❑ Printeriň ýany bilen gelen suýa çüýşejigini ulanyň.
- ❑ Epson hakyky däl suýanyň hilini we ygtybarlylygyny kepillendirip bilmeýär. Hakyky däl suýany ulanmaklyk Epson-üň kepilligine degişli däl zeperleri ýetirip biler.
- ❑ Suýa çüýşejigini dik saklap, gapajygyny aýrýň; ýogsam, suýanyň syzmagy mümkin.
- ❑ Printer bilan birga berilgan siyoh idishidan foydalaning.
- ❑ Epson asl bo'lmagan siyohning sifati yoki ishonchliligiga kafolat bera olmaydi. Asl bo'lmagan siyohdan foydalanish Epson kafolatlari bilan qamrab olinmaydigan zarar yetkazishi mumkin.
- ❑ Qorqoqni siyoh idishini tik tutgan holda oching; aks holda siyoh oqib ketishi mumkin.


- 5 Şüşədəki bütün mürəkkəbi printerə boşaldın.
- Выліце ўсё чарніла з бутэлечкі ў прынтар.
- Çüýşejikdəki əhli suýany printerə guýuň.
- Butilkadagi hamma siyohni printerə quyung.



- ❑ **Mürəkkəb çənə axmağa başlamırsa, mürəkkəb şüşəsini çıxarib yenidən daxil etməyə cəhd edin.**
- ❑ **Mürəkkəb şüşəsini daxil edilmiş şəkildə tərk etməyin; əks halda, şüşə zədələnsə və ya mürəkkəb sızma bilər.**
- ❑ Kəli çarñıla ne pačne pastaupaç u kartrydž, vymice butelечку i paspraubuyce znoŭ ustauiç yə.
- ❑ He pakidaйce butelечку z çarñilam ustauleнай; u advarotnym vypadku butelечka moža byç pashkodžana çı çarñıla moža praçyaçy.
- ❑ Eger guta suýa akyp başlamasa, çüýşejigi aýrýp, täzedən dakýň.
- ❑ Suýa çüýşejigini dakylgy galdyrmaň; ýogsam, çüýşejige zeper ýetirip ýa-da suýa syzyp biler.
- ❑ Agar siyoh siyohdonning ichiga oqishni boshlamasa, siyoh idishini joyidan oling va uni qayta qo'yishga urinib ko'ring.
- ❑ Siyoh idishini qo'yilgan holda qoldirmang, idishga shikast yetishi yoki siyoh to'kilishi mumkin.



- 10 Dil, tarix və vaxt seçin.
- Выберыце мову, дату і час.
- Dil, sene we wagt saýlaň.
- Til, sana va vaqtni tanlang.



11 Buradan **Başlat** bölməsinə baxmaq mesajı göstərildikdə, **OK** düyməsini **5 saniyəlik** basın.

Калі з'явіцца паведамленне *Пачаць адсюль*, утрымлівайце клавішу **OK** на працягу **5 секунд**.

Şu yerdən başla-ny görmək barada hat görünəndə, **5 sekuntlap, OK** basyň.


Ekranga *Ishni boshlash qo'llanmasi* xabari chiqarilganida, **OK** tugmasini **5 soniya** bosib turing.

12 Ekrandaki təlimatlara əməl edin, sonra mürəkkəbi doldurmağa başlamaq üçün **Başla** üzərinə toxunun. Mürəkkəb doldurmaq təxminən 9 dəqiqə çəkir.

Выканайце інструкцыі на экране, а потым націсніце **Пуск**, каб пачаць загрузку чарнілам. Загрузка чарнілам займае каля 9 хвілін.

Ekrandaky görkezmeleri berjaý ediň we syýa goýbermegi başlatmak üçün, **Başla**-ny basyň. Syýa goýbermek 9 minut töwəregi wagt alýar.

Ekrandagi ko'rsatmalarni bajaring va keyin siyoh to'ldirishni boshlash uchun **Boshlash** tugmasini bosing. Siyoh to'ldirish taxminan 9 daqiqa vaqtni olishi mumkin.






13 Kağızı qutusunda çap ediləcək tərəfi aşağı olmaqla qoyun.

Загружайце паперу ў касету для паперы паверхняй для друку ўніз.

Çap edilýän ýüzüni aşak edip, kagyz kassetasyna kagyz goýuň.

Qoq'ozni chop etiladigan yuzasini pastga qilib, qoq'oz kassetasiga soling.



(a) Kənar yönləndiricisinin daxilində kağızı ▲ ox nişanından yuxarı yükləməyin.

(a) Не загружайте паперу вышэй за стрэлку ▲ з унутранага боку накіравальнай.

(a) Gyra gönükdirijisiniň içindəki ▲ ok belligidən yokarda kagyz goýmaň.

(a) Qoq'ozni tekislagich ichidagi ▲ mil belgisidan yuqori solmang.

14 Kağız qutusu üçün kağızın ölçüsü və növünü təyin edin. Bu parametrləri daha sonra dəyişə bilərsiniz.

Задайце памер і тып паперы для касеты для паперы. Вы можаце змяніць гэтыя налады пазней.

Kagyz kassetasy üçün kagyz ölçegini we görnüşini belläň. Bu sazlamalary soň üýtgedip bilersiňiz.

Qoq'oz kassetasi uchun qoq'oz o'lchami va turini o'rnatyng. Ushbu parametrlarni keyinroq ham o'zgartirish mumkin.

15 Proqram təminatını quraşdırmaq və şəbəkəni konfigurasiya etmək üçün veb-sayta daxil olun və ya Windows istifadəçiləri üçün təciz olunmuş CD-dən istifadə edin. Bu tamamlanıqda, printer istifadəyə hazırdır.

Наведайце вэб-сайт або выкарыстайце дыск для карыстальнікаў Windows, каб усталяваць праграмае забеспячэнне і сканфігураваць сетку. Калі працэс будзе завершаны, прынтар будзе гатовы да выкарыстання.


Programma üpjünçiligini gurnamak we tory düzmek üçün, websayta baryň ýa-da Windows ulanyjylary üçün berlen CD-ni ulanyň. Şu tamamlananda, printer ulanmaga taýýar bolýar.

Dasturiy ta'minotni o'rnatish uchun veb-saytga kiring yoki Windows foydalanuvchilari uchun berilgan CD dan foydalaning va tarmoqni sozlang. Bu yakunlanganida printer foydalanishga tayyor bo'ladi.


<http://epson.sn>

Guide to LCD screen

ET-M16680 Series / M15180 Series:



ET-M16600 Series / M15140 Series:



Başlanğıc ekranı göstərir. Siz skanlama və ya printer parametrləri kimi başqa menyuları seçə bilərsiniz.

Yalnız ET-M16600 Seriyası / M15140 Seriyası üçün: Siz printeri yandıranda və ya o, mürgülmə rejimindən qayıdanda köçürmə menyusu göstərilir.

Адлюстроўвае галоўны экран. Вы можаце выбраць іншыя меню, такія як налады сканера або прынтара.

Толькі для ET-M16600 Series / M15140 Series: Меню капіравання адлюстроўваецца, калі вы ўключаеце прынтар або калі ён выходзіць з рэжыму сну.

Öy ekranı görkezýär. Skanlama ýa-da printer sazlamalary ýaly başga menyulary saýlap bilersiňiz.

Diňe ET-M16600 seriyasy / M15140 seriyasy üçün: Printeri açanyňyzda ýa-da ol uky tertibinden dolananda nusgalama menyusy görkezilýär.

Bosh ekranni ko'rsatadi. Siz skanerlash yoki printer sozlamalari kabi boshqa menyularni tanlashingiz mumkin.

Faqat ET-M16600 Seriyasi / M15140 Seriyasi uchun: Printerni yoqqaningizda yoki u uyqu rejimidan qaytganda nusxa ko'chirish menyusi ko'rsatiladi.




Kömək ekranını göstərir. Bu xüsusiyyət çap keyfiyyətinin tənzimlənməsi və kağızın yüklənməsi kimi əksər problemlər üçün addım-addım və animasiya göstərişlərini təqdim edir.

Адлюстроўвае **Экран даведкі**. Гэта функцыя дае пакрокавыя і анімацыйныя інструкцыі па рашэнні большасці праблем, такіх як наладжванне якасці друку і загрузка паперы.

Kömək ekranıny görkezýär. Bu aýratynlyk çap ediş hilini sazlamak we kagyz goýmak ýaly köp meseleler üçin ädimleýin we animasiýaly görkezmeler berýär.

Yordam ekranini ko'rsatadi. Bu xususiyat chop qilish sifatini sozlash va qoq'oz yuklash kabi ko'pchilik muammolar uchun qadamma-qadam va animatsiyali ko'rsatmalar bilan ta'minlaydi.

3



4



Transporting



1



2

